

## OD QALASI

Şahın ailəsi böyük, qohum-əqrəbəsi çox idi. Ancaq hər bir şah ailəsində olduğu kimi, qardaşlar, əmilər, əmiuşaqları, hamısı bir-birinə ailə məhəbbətindən artıq yad və laqeyd duyğular bəsləyirdilər. Axstan əqrəbasını özündən aralı saxlardı. Yalnız bacısı Əfruzu, bir də öz uşaqlarını həssas bir məhəbbətlə sevirdi. Büyük oğlu Fəriburz və qızı Alcik öldükdən sonra şahın bütün məhəbbəti kiçik uşaqlarına həsr olunmuşdu. Oğlu Mənuçöhrün simasında o öz gəncliyini gördüyü kimi, sərv qamətli, günəş kimi parlaq, şəh kimi pak və təmiz olan qızı Dilbərə baxanda da, öz anasına aid uşaqlıq xatırələri canlanırdı. Axstanın anası, xristian qızı Tamar, uzaqlarda, Tiq monastırında vəfat etmişdi.

Qəsrin qızlar hissəsi cənub cinahda, üzü cənuba baxan yarımlıq qüllədə idi.

Məhərrəm ayının yeddinci axşamı idi. Ay hələ bədrlən-məmişdi. Yarım dairə halında olan otağın sakit ala-qaranlığına açıq mazğal-pəncərədən tutqun ay işığı şüzlürdü. Bir cüt şamdanın şamlarından və buxarının sönməkdə olan işıltılarından əks edən zəif işıqda tünd-innabi rəngli xalların nəqşləri canlı kimi görünürdü.

Otağın ensiz qapısı açıldı; işıq zolağı xeyli artdı; paltar xışlıtı eşidildi və iki qadın içəri girdi. Bunlardan biri bir az qaba səslə deyirdi:

— Dilbər, bilirsənmi, bu sözlərin mənasını başa düşürsənmi: “Məhəbbət şahların nəsibi deyil!”

Şamların işığı Dilbərin qara və parlaq gözlərində əks edirdi. O, döşəkçələrin arasında oturdu. Topuğa qədər incə

tül çaxçur geyindiyi zərif və mütənasib ayaqlarını xəfif bir hərəkətlə yığdı. Lakin onun vəziyyətində yenə bir gərginlik duyulurdu. Dilbər, sıfətdən cavan görünən kök, sinli qadının oturmasını gözləyirdi. Qadın ipək libasının qatlarını düzəldərək, Dilbərin yanında oturub yerini rahatladi, gülümsəyə-gülümsəyə piçilti ilə dedi:

— Mən İbrahimdən eşitmişəm, o da gürcü qasıdlarından bilib, nəql edir ki, məlikə Tamar osetin bəylərindən David Soslanı sevirmiş. David döyüşdə qoçaq, həyatda sadə, ovda zirək və igidmiş: onun qarşısında fələklər zəbun olar, ceyranlar quzuya, canavarlar yaltaq köpəyə dönərmış.

Cavan qız qəzəb və çəşqinliq duyulan bir səslə dedi:

— Bəs necə oldu ki, əqilli-kamallı Tamar öz ürəyi istəyən kimi edə bilmədi?

— Ay Allah saxlamış! Tamar məmləkətin xeyri üçün öz eşqini bilə-bilə fəda eylədi. Bir də ki, axı onun taleyi Şeyxüislam kimi qüdrətli olan gürcü baş keşisinin və didebulların<sup>1</sup> əlində idi. David Soslan onlar üçün nə idi ki: adı bir əsgər; onun nə mülkü, nə də ehtişamı vardi.

Qız cavab verməyə soz axtarırmış kimi, sakit-sakit sevimli bibisinin üzünə baxırdı. Əfruz xatun həmişə onun keçmiş zamanlara, cürbəcür ölkələrə və müharibələrə dair məlumat almaq arzusunu yerinə yetirər, ona bildiklərindən danışardı. İndi bibisi azad məhəbbətə, sevimli həyat həsrətinə, məlikə Tamarın həyatına dair qəlbində saxladığı incə mətləbdən danışındı.

Şahzadə qız birdən vəcd içində ayağa qalxdı. Mazğalın yanına söykənmiş çəngə yanaşdı. O barmaqlarını simlər üzərində gəzdirərək dedi:

<sup>1</sup>Didebul – Gürcüstanda əyan.

– Deyirlər ki, ceyran qərənfil çiçəyi yeməyincə onda miş hasil olmaz.

Üç sim hərəsi bir səs verdi, Dilbər dizlərini büküb xalının üstündə oturdu və gözlərini harasa, kənara zilləyib, oxumağa başladı:

*Gər qərənfil açmasa, gər almasa ətrin qəzal,  
Mişk hasil eyləməz; gülzardən bizar olur.  
Gər qərənfil eşqinə düşsə, qılıb tərki-vəfa,  
Bərgi gül vəslinə yetmək bülbü'lə düşvar olur.*

– Sən də lap atana çəkibsən, ay Dilbər: sinəndə od da var, su da!.. – deyə Əfruz xatun fikirli-fikirli söyləndi, – qoy sənə bir əhvalat danışım:

Qədim zamanlarda burda Səbayel şəhəri varmış. Bu şəhərin padşahı Bilqeys Səba adlı bir məlikə imiş. Bəni-İsrail hökmədarı Süleyman bunun gözəlliyyinin sorağını eşidir; məlikə də Süleymanın əql və kamalından xəbər tutur. Bilqeys öz vəzir-vəkili ilə uzaq səfərə çıxır ki, gedib Süleymanın əql və kamalını sınasın. Deyirlər ki, Süleymanın əqlü-kamalı Bilqeysin hüsnü-camalına və bunun hüsnü-camalı da onun əqlü-kamalına üstün gəlir. Ancaq padşahlar eşq və məhəbbət yolu ilə evlənməzlər. Süleyman məmləkətinin rifah və səadəti xatırınə qüdrətli Misir Fironunun qızını alır...

Otağın künc tərəfindəki nəqşli qapı açıldı. Dilbərin od kimi oynaq yoldaşı, Alagöz deyə çağırıldıqları Tuti qaçaraq içəri girdi.

Bu qız yypyumru idi. Cəhəngləri xəfifcə qalxmış, kirpikləri də yuxarı qatlanmışdı. Onun gözlərinin rəngini təyin etmək çətin idi. Yetişməyə başlayan gavalı rəngdən-rəngə çaldığı kimi, onun baxışları da rəngdən-rəngə keçirdi.

Tuti Əfruz xatunun əlini öpüb, ona bir açar verdi və yeyin-yeyin dedi:

– İbrahim keşikçiləri xəbərdar edib, yol açıqdır, çıraq da yanır, ay da çıxıb, hər bir şey də hazırlıdır...

Dilbər heç bir şey başa düşmədən, nigaran-nigaran ona baxındı. Tuti nazlana-nazlana dedi:

– Ay Dilbər, tez ol də... Axı ay bizi gözləmir, batıb gedər də...

– Necə, necə? Hara gedər! – deyə Dilbər dikəldi.

– Ay mənim canım-ciyərim! – deyə Alagöz gülə-gülə səsini çəkdi. – Səndən gizlədiblər, heç xəbərin yoxdur, indi biz, əvvəlcə siçan kimi yeraltı gedəcəyik, sonra da quş kimi göyə qalxacağıq...

Əfruz xatun, guya acığı tutubmuş kimi, yalandan ona açıqlandı:

– KİŞ-KİŞ-KİŞ! Ay Tuti quşu, elə gülürsən ki, elə bil bir tay zəfəran yeyibsən. Səs-küy salma, yoxsa deyərəm səndən lüləkabab bişirərlər, bütün dərd-sərli adamlara yedirdərəm ki, dərdləri dağılışın... Allah mənim qəzəbimdən saxlasın!..

Dilbər sevinmiş halda bibisinin üstünə atıldı:

– Bibican, Qız qalasının damına çıxacağıq?

– Yavaş, yavaş... Bu cəncəl işdir... ancaq bu məhərrəm ayının yeddinci gecəsidir. Elə də yaxşı iliq gecədir ki... – Bibinin sözləri ağızında qaldı. Daha ona qulaq asan yox idi.

Tuti oynaya-oynaya taxçadan üst paltarlarını çıxardı. Dilbər kənizlərini çağırmadan, özü Çin qumasından tikilmiş qısa qollu uzun donunu tələsik geydi. Bibi örpəyi onun qara saçlarının üstünə saldı.

Alagöz şamı əlinə alıb qabağa düşdü. Divarın yanındaki meydançalı qüllənin qarşısında Əfruz xatun kiçik taxçadan çırığı götürdü. Aşağıda iki yol vardı. Bunlardan biri qızların otağına, o birisi qəsrin həyətinə gedirdi; bura çatanda, onlar addımlarını saxladılar. Divarın döngəsində bir qapı da vardı.

Əfruz xatun açarı çətinliklə burub Dəmir qapını itələdi. Onların üzlərinə rütubətli zirzəmi havası vurdu. Alagöz gözlərini yumdu, az qaldı ki, şam əlindən düşsün. Dilbər onu yavaşca itələyib, astadan güldü.

İçəri ənvəlcə Əfruz xatun girdi.

İri laylardan ibarət olan daş pillələr dar yeraltı lağımı gedirdi. Onlar aşağı endilər. Örpəklərinə bürünüb, yeraltı dəhlizin enişli yoluna çıxdılar. İki zəif işıqdan torpaq divar və tağlar qaranlıqda sanki titrəşirdi.

Bu yeraltı yol gedib Qız qalasına çıxırdı. Yolun bir qolu şahın mənzilindən, o biri isə, qəsrin cənub cinahından gedirdi. Yüz addım qədər irəlidə, iki yolun bitişdiyi yerdə onlar parıldasañ işıqlar gördülər. Xirdaca məşəllərin azca tüstülənən işığı ətrafında keşikçilər həlqə vurmuşdular. İşıq onların üzlərində, uzun geyimlərində, bellərinə taxdılqları qısa qınsız xəncərlərində əks edirdi.

Keşikçilər addım səslərini eşidib, cərgəyə düzüldülər və başlarını aşağı endirdilər. Əlbəttə, onlardan heç biri

gözlərini qaldırıb, şah ailəsindən olan qadılara baxmağa cürət edə bilməzdi.

Üç kölgə səssizcə onların yanından ötüb keçdi. Kəlgələr, keşikçilərin böyüyü, yüzbaşının yaşadığı bir neçə yeraltı otaqdan sürətlə ötdülər. Qalaya çıxan pilləkənin başında hərəm ağası xacə İbrahim onları gözləyirdi. O qaranlıqda kimə isə, gözlərilə amiranə bir işarə etdi, aşağı otağa gedən qapı çırıldı.

Həyat əlamətlərindən məhrum olan bu piylənmiş şışman xacə şahın bacısına son dərəcə müti və sadiq idi. Əfruz xatun nə əmr etsə idi, haman saat yerinə yetirərdi.

Əfruz yer altından çıxar-çixmaz, çıraqı söndürdü və dərindən bir nəfəs aldı.

– Of, yer altından çıxandan sonra elə bil, behiştin İrəm bağındasan!

Dilbər örpəyi başından çəkib ciyninə saldı, şəlalə kimi dalgalanan saçları açıldı. Nazla başını silkələdi:

– Axı biz niyə gərək həmişə, hətta gecələr də siçan kimi gizlənək? – deyə o, sakit-sakit bibisinə baxdı.

– Sus-s-s... yavaş, – deyə Əfruz xatun gözlərini bərəldib, barmağı ilə onu hədələdi. – Ya belə sözləri danış, ya da günbəz üstə qoz tök, hamısı birdir!.. Atan eşidər, yaman acığı tutar.

Birdən-birə hardansa, yuxarıdan Tutinin səsi eşidildi. O, artıq pillələri dırmaşmışdı.

– Tez, tez bura gəlin, bura!.. Bir görün ay nə gözəldir? Doğulduğu yeddicə gündür, bir gör nə boyda olub!.. Bura, gəlin bura...